



**Elşən
Mirişli**

Gəncə şəhəri
tarixi

(əvvəli ötən sayımızda)

Merzifonlu Kara Mustafa Paşa

IV Mehmed hakimiyyəti illərində 7 il Osmanlı imperatorluğunun sədrəzəmi olmuş dövlət adamıdır. 5 noyabr 1676-14 dekabr 1683-cü illərdə baş vezir olmuşdu. Merzifonlu Kara Mustafa Paşa'nın sədrəzəmliyi dövrünün ilk önemli problem Osmanlı dövləti ilə Lehistan (Polşa) arasındaki Ukrayna məsəlesi oldu. Baş vezirin komandanlığı ilə 1678-ci il 21 avqustda Çehrin qalası mühəsirəye alınaraq əla keçirildi. Dnepr çayı sahilində Osmanlı imperatorluğu iki yeni qala inşa etdi. Merzifonlu Kara Mustafa Paşa 1672-1676-ci illərdə Osmanlı-Lehistan Savaşı və 1676-1681-ci illər Osmanlı-Rus savaşını qazanmasına baxmayaq, II Vyana Mühəsirəsində məğlubiyyəti səbəbi ilə edam edilmişdir. Merzifonlu Kara Mustafa Paşa 120 minlik bir ordu ilə Sultan Süleyman Qanuni'den sonra ikinci dəfə Vyana mühəsirəye almışdı. Bu məğlubiyyətdən sonra Merzifonlu Kara Mustafa Paşa'nın məqsədi qışı Belqradda qalıb, növbəti il orduunu toplayaraq yenidən Avstriya səfərinə çıxmak idi. 25 dekabr 1683-cü ildə sədrəzəmin sultan fərmanı ilə edam edilməsi ilə Vyana'nın üçüncü dəfə mühəsirəye alınması planı aradan qaldırıldı.

Köprülü Fazıl Mustafa Paşa

Köprülü Fazıl Ahmed Paşa'nın vəfatından sonra yerinə gələn Merzifonlu Kara Mustafa Paşa Vyana ətrafında məğlub olmuş, imperatorluq yənə də iqtisadi, sosial və siyasi sahələrdə çetinliklərle qarşı-qarşıya durmuşdu. Merzifonlu Kara Mustafa Paşa'nın edamından sonra ölkəni fəlakətdən qurtarmaq üçün sədrəzəmliyə getirilən Kara İbrahim, Sarı Süleyman, Nişançı İsmayıllı və Bəkri Mustafa Paşalar da bir şey bacarmamışlar, Köprülü Fazıl Mustafa Paşa'nın 1689-cu ildə sədrəzəmliyə getirilməsi zəruri olmuşdur.

Köprülü Fazıl Mustafa Paşa da özündən 3 yaş böyük qardaşı Köprülü Fazıl Ahmed Paşa kimi mədrəsənin bütün qədəmlərindən keçmiş, çağının böyük elm adamlarından sayılmışdır. O, da Köprülü'lər soyunun bütün dəyerlərini və əməllərini davam etdirmişdi.

Sədrəzəmliyə gelməmişdən önce Merzifonlu Kara Mustafa yanında generallıq (paşalıq) rütbəsi ilə vilayət hakimi olmuşdur. Qırıq iki yaşında marşallıq rütbəsi ilə vilayət hakimi olmuşdur. Qırıq iki yaşında marşallıq rütbəsi ilə ona vezirlik verilmişdir. Eyni zamanda baş nazır (sədrəzəm) olmuşdur. Başlıca hobbisi "ov" olan padşahın ovçu

IV Mehmedin taxtdan endirilməsində də əsas rolu vardı.

Baş vezirliyə gəldikdən sonra ele böyük islahatlar keçirmişdi ki, adları məşhur olan dövlət idarəediciləri arasında özünü adını əbdəlşədirdi.

2. Köprülü Fazıl Ahmed Paşa 1661-1676.

3. Köprülü Fazıl Mustafa Paşa 1689-1691.

4. Köprülü Amcazadə Hacı Hüseyin Paşa 1697-1702.

5. Köprülü Numan Paşa 1710-1711.


6. Köprülü Abdullah Paşa 1723-1735.

fevral 1695-ci illərdir. II Ahmed I İbrahimin üçüncü oğludur. Anası Müezzəz Sultandır. 1643-cü il tarixinde İstanbulda dünyaya gelmişdir. Mükəmmel ərbəcə və farsca təhsil aldı. Qardaşı II Sultan Süleymanın 4 illik dönenində sarayda qəfəs həyatı yaşamışdır. 22 iyun 1691-ci il tarixinde taxta çıxanda 48 yaşındı.

mühəsirəye aldılar. Ancaq Sədrəzəm Bozoxlu Mustafa Paşa sürətlə gələrək Yanovanı geri aldı ve Belqradı mühəsirədən xilas etdi.

Sultanın əmri üzərində 1695-ci ilin ilk günlerində İstanbuldan hərəkət edən Osmanlı İmparatorluq donanması Hüseyin Paşa'nın böyük qəhrəmanlığı say-

400 çadırıla qurulan Dünya Dövləti - Osmanlı İmperatorluğu



Daxili islahatdan sonra ordu islahatları da keçirib səfərlərə çıxmışdı. Almanları məğlub etmiş, Belqrad başda olmaqla əldən çıxmış olan yerləri geri almışdı. İkinci alman səfərindən sonra amacı (məqsədi) Macaristani geri almaqdı. Salankamen Meydan döyündə kiçik bir sar-

II Süleyman

II Süleyman 20-ci Osmanlı padşahı və 99-cu İslam xəlifəsidir. Hakimiyyət illeri 8 noyabr 1687-22 iyun 1691-ci illərdir. 15 aprel 1642-ci il tarixinde İstanbulda dünyaya gelmişdir. Atası Sultan İbrahim, anası Salihə Di-

daydı. Sultan II Ahmedin cülaus mərasimi zamanı Osmanlı dövləti ikinci Vyana mühəsirəsini davam etdirirdi.

Sultan II Ahmed taxta çıxdıqdan dərhal sonra Avstriya səfərine göndərilən Sədrəzəm Köprülü Fazıl Mustafa Paşaya bir ferman göndərərək sədaqət-

Sultanın əmri üzərinə 1695-ci ilin ilk günlərində İstanbuldan hərəkət edən Osmanlı İmperatorluq donanması Hüseyin Paşa'nın böyük qəhrəmanlığı sayəsində Saqqız boğazındaki Qoyun adaları mövqeyində Venesiya donanmasını məğlub etdi. Venesiyalı admiral, gəmisi ilə birlikdə sulara basdırıldı. Qoyun adaları zəfərindən sonra, türk donanması Saqqız adasına əsgər çıxardı. Ancaq Sultan II Ahmed Saqqız adasının fəthi xəbərini ala biləmədən əlli iki yaşında Ədirnədə həyata gözlərini yumdu (6 fevral 1695)

sıntı keçirən türk qüvvələrinə güc vermək üçün əsgərlərinin önünə keçdiyi zaman alına dəyən güllə ilə şəhid düşmüdü.

Sədrəzəmliyə çıxmış tarixi 25 oktyabr 1689-cu ildə olub. 19 avqust 1691-ci ilə qədər vezirlik etmişdir. Baş vezirliyi 1 il 9 ay 25 gün sürmüştür. Bu tarixdən sonra çöküntü yene başlamış, ölkəni gəmirem xəstəlik mikrobları yənə də fealiyyətə keçmişdir.

Köprülü ailəsi

Köprülü sülaləsi Makedoniyanın Köprülü qəsəbəsində gəlmə bir ailədir.

Köprülü sədrəzəmlər:

1. Köprülü Mehmed Paşa 1656-1661.

İşləb Sultandır. 1683-cü il tarixli Vyana məğlubiyyəti ilə başlayan torpaq itkisi səbəbi ilə ordunun, üləmanın və dövlət xadimlərinin Sultan IV Mehmedə qarşı birləşməsi nəticəsində taxta namizəd seçildi. Sultan II Süleymanın taxta çıxdıqdan sonra qarşılaşlığı ilk məsələ əsgərə paylanmalı olan cülaus bəxşisi oldu. II Süleyman 22 iyun 1691-ci il tarixinde cümə günü günorta saatlarında vəfat etmişdi.

Sultan II Süleymanın yerinə qardaşı Şahzadə II Ahmed taxta çıxarıldı.

II Ahmed

II Ahmed 21-ci Osmanlı padşahı və 100-cü İslam xəlifəsidir. Hakimiyyət illeri 22 iyun 1691-6

də qaldığını və sefərin davam etdirəcəyi barədə xəber verdiyi Köprülü Fazıl Mustafa Paşa 20 iyun tarixinde divan qərarı olmadan Petervaradın ətrafindəki Avstriya qoşunlarına hücum çəkdi. Döyüşün ilk anlarından zəfər ümidi edilsə də, sədrəzəmin döyüş meydandasında şəhid olmanın ardından ordu geri çəkildi və Salankamen döyüşündə Osmanlı İmperatorluq ordusu məğlub oldu.

Salankamen məğlubiyyətin dənə sonra Lipva və Varat qalaları da itirildi. 1693-cü ildə Avstriyalılar, Erdel üzərində Eflak və Boğdana təkrar hücumu başladılar. Yanova ərazisini işgal edən düşmən qüvvələri Belqradı

sində Saqqız boğazındaki Qoyun adaları mövqeyində Venesiya donanmasını məğlub etdi. Venesiyalı admiral, gəmisi ilə birlikdə sulara basdırıldı. Qoyun adaları zəfərindən sonra, türk donanması Saqqız adasına əsgər çıxardı. Ancaq Sultan II Ahmed Saqqız adasının fəthi xəbərini ala biləmədən əlli iki yaşında Ədirnədə həyata gözlərini yandı (6 fevral 1695).

II Mustafa

II Mustafa 22-ci Osmanlı sultani və 101-ci İslam xəlifəsidir. Ordu rəhbərliyində səfərə çıxan son Osmanlı sultانıdır. Hakimiyyət illeri 6 fevral 1695-22 avqust 1703-cü illərdə. 2 iyun 1664-cü ildə Ədirnədə dünyaya gelmişdir. Atası IV Mehmed, anası isə Əmətullah Rabiyə Gülnüş Sultandır.

Sultan II Mustafanın taxta çıxdığı illərdə, 1683-cü il tarixli Vyana mühəsirəsi ilə başlayan müharibə müxtəlif cəbhələrdə davam edirdi. Taxta çıxar-çıxmaz ilk iş olaraq dövlət idarəsini elinə aldı.

Sultan II Mustafa hələ dövlət idarəciliyində islahatlar apararkən, Venesiyalıların işgal etdiyi Xios adası zəbt edilmiş, Krim xanı Şahbaz Gəray Lehistanə tərtiblədiyi səfərlərdən çox sayıda əsir və qənimətlə geri dönmüşdü. Xios adasının azad edilməsi Ədirnədə şəhərkarlıqlarla qeyd olundu.

Səfər hazırlıqlarının bitməsinin ardından Sultan Mustafa taxta çıxdıqdan təxminən 5 ay sonra 30 iyun 1695-ci il tarixinde birinci Avstriya səfərinə çıktı. Belqrad və Temeşvarda topalanan məclisde Lippa, Luqos, Yanova və Şebeş qalalarının zəbt edilməsinə qərar verildi. Belqrad qalası qarnizonu Koçca Cəfər Paşanın tabeliyinə verildi. Əvvəlcə Lippa qalası fəth edildi. Xeyli miqdarda döyüş sursatı, qənimət və əsir alındı. 1000-ə yaxın əsir qapıqulu ocağına göndərildi. Qorunması çətin olduğu üçün Lippa qalası dağdırıldı. Timiş çayı sahilində şəxsən Sultanın qatıldığı döyüş Krim qüvvələrinin dəstəyi ilə Osmanlıların lehine nəticələndi. Döyüşdə Venesiyalı general Veteranı həlak oldu. Osmanlı cəbhəsində isə Diyarbakır və Rumeli bəylərbəyi şəhid düşdü. Qələbənin ardından Luqos qalası alındı. Bu zəfər səbəbi ilə Sultan II Mustafaya "qazi" üvanı verildi.

(ardı var)